

İKİNCİ QARABAĞ SAVAŞI GÜNEY ƏDƏBİYYATINDA

"Mən məglub millətin məglub şairi kimi dünyadan köçməyəcəm. Səsimi duyan Tanrıya şükürler olsun. Və dualarım Qarabağımızı qanı, canı bahasına işğaldan azad etməkdə olan igidlərimizlədir...".

Məmməd İSMAYIL.

Erməni vandalları 2020-ci ilin 12 iyul tarixində Beynəlxalq konvensiyanın bütün müddəalarını bir daha pozdu, bu dəfə Tovuz rayonu boyunca Azərbaycan sərhədlərini atəşə tutdu. Vətənin igid general, zabit və əsgərləri düşməni cavab atəsi ilə susdurmağa çalışıdilar, min təessüflər ki, Azərbaycan bu dəfə də yeni şəhidlər verdi. Şəhidlərinin sırasına ulu yurdunun hər qarışını canı qədər sevən, peşəkar hərbçi, savadı, hərbi uzaqgörenliyi, igidiyi ilə bütün əsgərləre örnək olan general-major Polad Həşimovun və qəhrəman döyüşülərinin - polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizirler İlqar Zeynalli, Yaşar Babayev, maxe Elçin Mustafazadənin də adı yazılıdır. 2016-ci ildə erməni qaniçənlərinin Azərbaycan torpaqlarına növbəti hücumunun qarşısını almaq üçün girdiyi Aprel döyüşlərində göstərdiyi hərbi məharət və şücaətlərə görə, 38 yaşında general rütbesinə layiq görürlən və əsgərləri ilə birlikdə ön cəbhədə vuruşan general-major Polad Həşimovun bircə arzusu vardı: "Qarabağı yağı düşmənlərdən azad etmək, şəhidlərin, tapdanan heysiyyetimizin, erməni vəhşiliyinin qurbanı olmuş qız-gelinlərimizin qisasını almaq, yurd həsrəti ilə dünyadan köçən soydaşlarımızın, şəhidlik məqamına yüksəlmış igidlərin narahat ruhlarını hüzura qovuşturmaq!". Ancaq müharibədə döyüşmək də igidlilikdəndir, ana torpaq uğrunda şəhid olmaq da... Cəbhə bölgəsindən kifayət qədər uzaqlıqda yerləşən Tovuz rayonuna düşmənin etdiyi növbəti hücumlara qarşı eks-hücumu keçən və sarıldıcı cavab atəşləri ilə tarix yaranan general-major Polad Həşimovla birlikdə altı peşəkar hərbçisinin də həlak olduğunu öyrənen və Tovuz sərhədində düşmənin azıgnılığından xəber tutan xalq ayaga qalxdı...

Qəzəbdən küküryən Quzey Azərbaycan türkləri dünyani cənginə almış pandemiyyaya, koronavirusa yoluxmaq təhlükəsini belə, gözardı edərək meydanlara axıdı. İgid Polad mərdanə ölümü, yurda əbədi sevdası ilə xalqı bir araya gətirdi, birləşdirdi... Minlərlə gənc könüllü olaraq cəbhəyə getmək, erməni quldur dəstələri ilə vuruşmaq, düşməni susdurmaq üçün sefərberlik idarələrinə müraciət etdi. Və Polad Həşimov çok az vaxtda əfsanələşdi, bu əfsanənin motivləri isə ədəbi əsərlərə yansındı... Milli Qəhrəman ədəbi qəhrəmana çevrildi, adına dastanlar bağlandı, haqqında əfsanələr yarandı, şeirlər yazılıdı... Ancaq Vətən üçün doğulan, Vətən uğrunda şəhid olan və özü də vətənləşən Polad Həşimov haqqında onun əfsanəvi qəhrəmanlıqlarını, örnək olası hərbi fəaliyyətini tamamilə obrazlaşdırın mükəmmel əsər-poema, roman, povest, yaxud heykəy hələ ki, yazılmayıb...

2020-ci ilin 27 sentyabr günü Tovuz olaylarının zirvəsi oldu. Ordu, dövlət ilə elin birliyi öz həlledici sözünü dedi. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Şanlı Ordumuz, şirbilekli oğullarımız, qəhrəman Azərbaycan əsgəri vandal Ermənistən orduşuna qarşı eks-hücumu keçərək 28 il həsrətində olduğu doğma torpaqlarını azad etməyə başladı. Azərbaycan xalqı bu mərhələdə sanki yenidən doğulur, döyüş meydانlarında yeni tarixini yazırı... 2020-ci ilin 8 noyabr günü

isə tariximizin yeni mərhələsinin zirvəsidir, çünkü bu gün dünyani heyrətdə qoyan mərdlik nümunəsi - əlbəyaxa döyüş örnəyi göstərən igidlər - xüsusi təyinatlılarımız Qarabağın tacını - Şuşanı erməni neofaşistlərdən azad etdi və möcüzə şəhərin mərkəzinə üçəngli, ay-ulduzlu bayraqını əslən Şuşadan olan qəhrəman Səbuhi Abdullayev sancıdı. Azərbaycanın her yerindən və bütün Türk dünyasından Müzəffər Ali Baş Komandan İlham Əliyevin: "Qarabağ Azərbaycandır! Şuşa bizimdir!" səslənilərə göylərə ucaldı.

Torpaqlarımız işğal altında olduğu dövrə həmimiz bir sual qarşısında lal idik: Nə vaxt işğala son qoyacaq, əsir yurd yerlərimizi azad edəcəyik? İnsani varından yox edən çarəsizlik, ələsizliq qarşısında gücümüz ancaq həsrət çəkib dərdli-dərdli köks ötürməyə yetirdi. Ancaq bu həsrət artıq sona yetmək üzrədir...

2020-2021-ci illərdə yaranan, bədii əsərlərin, elecə də epik şeir nümunələrinin əksəriyyəti Vətən, Qarabağ aşıqlarının İkinci Qarabağ savaşı zamanı yaratdığı yeni əsrin möcüzəsinə - Vətən aşılıqın həsr olunub. Aşıqlik isə ölüncəyə qədər sevdalanmaqdı... "Susuzluğun odurub köz kimi yandırıdı dodağ"ın su sevməsi kimidi... Öləcəyini bilə-bile ölüm mələyinin çağırışına qaçmaq, keçilməz dağ ciğirlərinin yolcusu olmaq, qayalıqların bağrını yara-yara ecazkar, əfsanəvi təbiətə və gözəlliye malik Şuşaya yol açmaqdı... Aşıqlik ana, sevgili tek sevdinin yurdun, azadlığı uğrunda vuruşduğun Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Suqovuşan, Qubadlı, Zəngilan üçün gözünü qırpmadan canını fəda etməkdi, döyüş səngərlərinə atıldıqın Vətən müharibəsinin od-alovları içində en gözəl eşq şeirini məhz Vətən üçün yazmaq və oxumaqdı... Heç şübhəsiz, İkinci Qarabağ savaşı günlərində hər biriminin nəfəsini içinə çəkib oxuduğu o, en gözəl şeiri məhz rəşadətli əsgərlərimizin güllələri, ürəklərində şahə qalxan qisas hissi yazdı... Ən mükəmməl əseri - 44 gün ərzində şanlı tariximizin yeni qızıl səhifələrini isə ulu yurdun azadlığı uğrunda şəhid olan ərənlərimiz yazdırıllar...

Gənc və istedadlı şair Elnur Uğurun dediyi kimi:

*Eşqin Günəşi öpəcək dan yerini.
Mütələq qovuşacaq Şuşa sənə,
Qarabağın pəncərələri açılacaq
Təmiz hava axacaq Laçın dəhlizinə.
Orda bağıri çatlayır məşuqun da...
Aşıqlik budur elə... Yanmadınsa eşq odunda
Kündə olsan da, bişməyəcəksən,
Eşq nədir bilməyəcəksən ölenəcən,
Aşıqlik sefərbərlikdər içindən-çölünəcən...*

44 günlük Vətən müharibəsi göstərdi ki, 28 il ərzində ulu yurdun aşıqları özlerini "icindən-çölünəcən sefərbər" edibləmiş və məhz qisas günü üçün hər gün hazırlıq keçibləmiş... Buna görə də yurd aşığı ərənlərimiz döyüş gülə-gülə gedirdilər... Dillərində "Anadır arzulara hər zaman Qarabağ" mahnısının sədaları, ürəklərində Qarabağ sevdası, sonsuz Vətən eşqi...

1990-ci illər Azərbaycan ədəbiyyatına, poeziyasına hopan kədər motivləri, nəhayət ki, 2020-ci ilin sonuna yaxın silindi və onun yerini qələbə, zəfər sevincləri tutdu.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,
filologiya elmləri doktoru.

